

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş

HESABATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Cənab Prezident giriş nitqində 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, dünyanın müxtəlif yerlərində risklər və təhlükələrin artmasına, qanlı münaqişələr və qarşıdurmaların geniş vüsət almasına baxmayaraq Azərbaycan xalqının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını bildirmişdir.

Ölkə başçısı qeyd etmişdir ki, Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Xalq-iqtidar birliyi, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi Azərbaycanın əldə etdiyi uğurların əsas şərtidir.

2017-ci iqtisadi islahatlar ilində Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə olunduğunu söyləyən cənab İlham Əliyev Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiklərini, Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına əsasən Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşdığını və MDB məkanında lider mövqeyini qoruyub saxladığını bildirmişdir.

Ölkə başçısı 2017-ci ildə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənaye sahəsinin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını qeyd etmişdir. Valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdiyini bildirən cənab Prezident adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycanın dünya miqyasında ön yerlərdən birini tutduğunu vurğulamışdır.

2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artdığını, 2016-cı ilə müqayisədə 2017-ci ildə Azərbaycana 500 min çox turist gəldiyini, ticarət balansının müsbət saldusunun 6,2 milyard dollar təşkil etdiyini, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yeri açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu və bu göstəricinin dünya miqyasında ən yaxşı nəticələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Regionların inkişafının daim diqqət mərkəzində olduğunu söyləyən cənab İlham Əliyev 30-dan çox rayona səfər etdiyini, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirak etdiyini, bölgələrdə gedən vəziyyətlə əyani şəkildə tanış olduğunu, müvafiq tapşırıq və tövsiyələr verdiyini bildirmişdir.

Ötən il Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələrinin uğurla icra edildiyini, elektrik təchizatının yaxşılaşdırıldığını, yeni yarımstansiyaların işə düşdüyünü, qazlaşdırmanın 93 faizə çatdığını, 100 min hektardan çox sahənin suvarılmasına başlandığını, 1300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol salındığını, içməli su layihələrinin uğurla icra edildiyini qeyd etmişdir.

Sosial infrastrukturla bağlı çox ciddi addımların atıldığını diqqətə çatdıran ölkə başçısı 133 yeni məktəb tikildiyini, 14 məktəbin əsaslı təmir edildiyini, 500-ə yaxın məktəbdə isə cari təmir aparıldığını, 30 tibb müəssisəsi tikildiyini və əsaslı təmir olunduğunu, 2 Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini bildirmişdir.

Cənab Prezident 116 min ailənin, 400 mindən artıq insanın ünvanlı sosial yardım aldığını, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərildiyini nəzərə çatdırmışdır.

Məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edən dövlət başçısı 2017-ci ildə 2300 məcburi köçkün ailəsi olmaqla 12 min köçkünün yeni evlərə, mənzillərə köçürüldüyünü bildirmişdir. Cocuq Mərcanlı kəndinin bərpasının tarixi nailiyyət olduğunu, yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni həyatın

başlandığını, eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində də 1170 ailə üçün yeni şəhərcik salındığını diqqətə çatdırmışdır.

Dağlıq Qarabağ probleminin həllinin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu söyləyən ölkə başçısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ədalətli, beynəlxalq hüquqa əsaslanan və beynəlxalq dəstək qazanan mövqe olduğunu vurğulamışdır.

Cənab İlham Əliyev bildirmişdir ki, beynəlxalq aləm Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”u tanımamış və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını nümayiş etdirmiş, 2017-ci ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir.

Eyni zamanda, ölkə başçısı dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Silahlı Qüvvələrinin öz hərbi gücünü daha da artırdığını, Azərbaycan Ordusunun bundan sonra da güclənəcəyini və istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu vurğulamışdır.

Möhtərəm Prezident 2017-ci ildə energetika və nəqliyyat sahəsində də tarixi hadisələrin baş verdiyini qeyd etmişdir.

Dövlət başçısı bildirmişdir ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması bundan sonra uzun illər ərzində hasilat səviyyəsinin sabit qalmasına imkan verəcək, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulacaq, investisiyalar iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yerli müəssisələrin yaradılmasına təkan verəcək, Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasına və neft amilindən asılılığın daha da azaldılmasına şərait yaradacaqdır. Kontraktın uzadılması SOCAR-ın payının 11 faizdən 25 faizədək artmasını, mənfəət neftinin 75 faizinin Azərbaycana qalmasını təmin etmişdir. Bunun nəticəsində Azərbaycan 3,6 milyard dollar bonus qazanacaqdır.

Ölkə başçısı “Cənub Qaz Dəhlizi”nin uğurlu icrasının təmin edildiyini, “Şahdəniz-2” layihəsinin icrasının 99 faizə çatdığını, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin 93 faiz icra edildiyini, TANAP layihəsinin icrasının 90 faiz təşkil etdiyini, TAP layihəsinin icrasının 60-62 faiz səviyyəsində olduğunu diqqətə çatdırmışdır.

Transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atıldığını söyləyən cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının nəinki Azərbaycan, bölgə üçün, həm də dünya üçün önəmli hadisə olduğunu, bu tarixi layihənin icrasının Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdiyini, ölkəmizin “Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin icrası istiqamətində üzərinə düşən vəzifələri icra etdiyini vurğulamışdır.

Cənab Prezident 2017-ci ildə Azərbaycanın idman sahəsində də böyük uğurlar qazandığını, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmışdır.

Ölkə başçısı bildirmişdir ki, İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və Azərbaycanın niyyətinin, siyasətinin göstəricisidir.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu qeyd edən möhtərəm Prezident Azərbaycan xalqının öz tarixi, dini köklərinə bağlı olduğunu, ölkədə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını və Azərbaycanın dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrildiyini nəzərə çatdırmışdır.

Möhtərəm Prezident yekun nitqində bu il də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, 2017-ci ildə iqtisadi sahədə müşahidə olunan müsbət meyillərin 2018-ci ildə

daha da güclənəcəyini və qarşıda duran vəzifələrin uğurla icra olunacağını vurğulamışdır.

Dövlət başçısı Neft Fondunun gəlirlərinin artırılmasının ölkə qarşısında duran önəmli layihələrin icrasına imkan verəcəyini və Azərbaycanın iqtisadi dayanıqlığını təmin edəcəyini, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşunun gözlənildiyini, sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin, istehsal müəssisələrinin yaradılmasının davamlı xarakter daşıyacağını qeyd etmişdir.

Özünüməşğulluq proqramı üçün ayrılmış 35 milyon manat vəsaitin 7 min ailənin büdcəsinə böyük dəstək olacağını, 2018-ci ildə 20 min köçkünün yeni evlərə, mənzillərə köçürüləcəyini, sosial infrastruktur layihələrinin icrası istiqamətində bölgələrdə modul tipli 137 məktəb tikiləcəyini, Bakı şəhərində isə 12 məktəbin əsaslı təmir ediləcəyini, 6 şəhərdə yeni mərkəzi rayon xəstəxanasının istifadəyə veriləcəyini, 4 Olimpiya İdman Kompleksinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atıldığını söyləyən ölkə başçısı bu il Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışının gözlənildiyini, Sumqayıt Kimya Sənaye Parkında isə işlərin uğurla getdiyini bildirmişdir. Həmçinin 2018-ci ildə 10 yeni xalça fabrikinin açılışının nəzərdə tutulduğunu qeyd etmişdir.

2018-ci ilin kənd təsərrüfatının inkişafı üçün uğurlu olacağını, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə həyata keçirilən və olduqca müsbət nəticələr verən tədbirlərin davam etdiriləcəyini nəzərə çatdırmışdır.

Ölkə başçısı 2018-ci ildə daha 3 "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlayacağını və beləliklə, mərkəzlərin sayının 15-ə çatacağını və bir ildən sonra "ASAN xidmət" mərkəzlərinin sayının 20-yə çatdırılacağını, Azərbaycanda Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər görülməyini, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması ilə Azərbaycanın Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacağını bildirmişdir.

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrasının Azərbaycanda dəmir yolunun sürətinin artırılmasını tələb etdiyini söyləyən dövlət başçısı, bu məqsədlə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması və təmiri ilə bağlı işlərin görülməyini, Ləki-Qəbələ dəmir yolunun tikiləcəyini, Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişinin planlaşdırıldığını, yeni yolların çəkilməsi, qazlaşdırma, suvarma və digər istiqamətlər üzrə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu və bu il müstəqilliyimizin yüz illiyinin qeyd ediləcəyini bildirən cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etmiş, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini vurğulamışdır.

Ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da öz yeri və payı vardır.

2017-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 463,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çoxdur. Sənayedə istehsalın 33,5 faizi qeyri-dövlət sektoruna aid olmuşdur.

Şokolad-şirniyyat məmulatları istehsalı 2,1 dəfə, daş istehsalı 68,8 faiz, duz istehsalı 4,4 faiz, pivə istehsalı 3,7 dəfə, kolbasa-sosiska istehsalı 1,6 dəfə, içli və içsiz bişirilmiş konfet istehsalı 2,1 dəfə, dərman istehsalı 5,5 dəfə, polietilen kisə və çantalar 38,2 faiz, qeyri-cins polad məmulatları 2,8 dəfə, qara metaldan konstruksiyalar istehsalı 1,8 dəfə, yapışqan istehsalı 95,8 faiz, əmtəəlik beton istehsalı 5,2 dəfə, betondan yığma konstruksiyalar 24,6 dəfə, çap xidmətləri 1,5 faiz, əhəng daşı 19,1 faiz, un məhsulları 8,4 dəfə, spirtli içkilər 5,2 faiz, odsöndürənlər 13,9 dəfə artmışdır.

Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2017-ci ilin yanvar-dekabr aylarında istehsal olunmuş məhsulun 104,6 faizi istehlakçılara göndərilmişdir.

Hesabat dövründə ixrac olunmuş malların dəyəri 25,2 milyon manat təşkil etmişdir. Xaricə siqaret məmulatları, paslanmayan poladdan məhsullar, polietilen çuvalar, şokolad ixrac olunmuşdur.

Ötən ildə öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 199,7 milyon manat olmuşdur. Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitalla 109,4 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 6,0 faiz çoxdur.

Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 34,4 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

2017-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2258,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 221,0 milyon manat təşkil etmişdir.

2017-ci ildə işə müəssisələrində 79.9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4.5 faiz çoxdur.

Hesabat dövründə rabitə sahəsində 370,7 milyon manat dəyərində (ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox), nəqliyyat sahəsində isə 126,0 milyon manat dəyərində xidmətlər göstərilmişdir.

2017-ci ildə rayonda 4166 yeni iş yeri açılmışdır ki, ondan 390-ı yeni açılmış, 1255-i mövcud müəssisə və təşkilatlara, 107-si fəaliyyəti bərpa edilən müəssisələrə, 2414-ü isə fiziki şəxslərə aiddir.

2017-ci ilin yanvar-noyabr aylarında orta aylıq əmək haqqı 671,4 manat təşkil edərək, ötən ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artmışdır. Ayrı-ayrı sahələr üzrə – sənaye sahəsində 4,7 faiz, maliyyədə 16,2 faiz, dövlət idarəetmə sahəsində 23,7 faiz, nəqliyyat sahəsində 0,6 faiz, yaşayışın təşkili və ictimai işə sahəsində 0,9 faiz, daşınmaz əmlakla əlaqədar xidmətlər sahəsində 13,4 faiz və digər sahələrdə 5,9 dəfə, informasiya və rabitə sahəsində 14,3 faiz, peşə, elm və texniki fəaliyyət sahəsində 9,3 faiz, təhsil sahəsində 13,4 faiz, istirahət, əyləncə və incəsənət sahəsində 25,4 faiz artım olmuşdur.

2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2622,0 min manat vəsait toplanmışdır. Ötən dövr ərzində 2916 fiziki şəxs qeydə alınmış və onların sayı rayon üzrə 25085 nəfər olmuşdur.

Rayon üzrə əmək pensiyaçılarının ümumi sayı 25783 nəfər olmuş, orta pensiyanın məbləği 227,35 manat təşkil etmişdir.

Hesabat dövründə 4573 nəfər sosial müavinət almışdır ki, onlardan da 835 nəfərə yeni təyinat aparılmışdır.

Ünvanlı sosial yardım alan ailələrin sayı 525 nəfər təşkil etmişdir ki, onlardan da 2017-ci ildə 201 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, hər bir ailə üzrə orta aylıq məbləğ 150 manat olmuşdur.

İqtisadiyyatda müşahidə edilən sabit artım tempi ölkənin sosialyönümlü inkişafını təmin etmiş, əhəlinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaratmışdır.

2017-ci ildə Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 3827 nəfər qeydiyyatda götürülmüşdür. İşaxtaranlardan 971 nəfəri münasib işlə təmin edilmişdir.

“Ərazi Məşğulluq Proqramı”nın kvota normasına uyğun olaraq 22 müəssisədə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 57 nəfəri işlə təmin olunmuşdur.

2017-ci ildə özünəməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 23 nəfər cəlb olunmuş və hal-hazırda fəaliyyətdədirlər.

Hesabat dövründə fəaliyyətdə olan müəssisələr tərəfindən Mərkəzə 2689 boş iş yeri təqdim edilmişdir.

Bundan əlavə, 300 nəfərə işsizlik statusu verilmiş, 397 nəfərə işsizlik müavinəti təyin olunmuş, işsizlik müavinəti alanlardan 16 nəfəri öz məşğulluğunu təmin etmişdir.

2017-ci ildə ictimai-siyasi və humanitar sahələr üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.

Ötən il 20 Yanvar faciəsinin iyirmi yeddinci və Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı rayonda silsilə tədbirlər təşkil olunmuşdur. Belə ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə 220 nömrəli məktəb-liseyde “Azadlığa gedən yolun zirvəsi” adlı ümumrayon tədbiri keçirilmiş, 19 yanvarda rayon ərazisində yaşayan 20 Yanvar şəhid və əlil ailələrinin iştirakı ilə “Meridian” istirahət mərkəzində ehsan süfrəsi açılmış, Rayon İcra Hakimiyyəti tərəfindən onların hər birinə 100 manat məbləğində yardım edilmiş, məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı fevralın 21-də 12 nömrəli tam orta məktəbdə “Erməni Təcavüzünün Tanındılması” İctimai Birliyinin sədri, əslən Xocalıdan olan jurnalist Səriyyə Müslümqızının soyqırım nəticəsində qətlə yetirilən Xocalı uşaqlarının xatirəsinə həsr edilmiş “Onlar bir daha böyüməyəcəklər” adlı sənədli filminin təqdimatı olmuşdur. Fevral ayının 22-də isə 32 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmiş, tədbirdə Nizami Rayon Mədəniyyət Mərkəzinin 32 sayılı orta məktəbin kollektivi ilə birgə hazırladığı “O dağların qoynunda yaşıl bir kənd var idi...” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuş, həmçinin Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Elə həmin gün Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən “Xocalı” və “Azərbaycan” adlı kompozisiyalar nümayiş etdirilmişdir.

24 fevral 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində rayonda məskunlaşan 35 Xocalı ailəsinin üzvləri ilə görüş keçirilmiş, hər bir ailəyə 100 manat məbləğində yardım edilmişdir.

26 fevral tarixində keçirilən “Xocalıya ədalət!” ümumşəhər yürüşündə rayon ictimaiyyətinin 300 nəfər üzvünün iştirakı təmin olunmuşdur.

2017-ci ildə Novruz bayramı münasibətilə də müvafiq tədbirlər hazırlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində “İlaxır çərşənbə” günü - Novruz bayramı münasibətilə tədbirlərin keçirilməsi haqqında” 23.02.2017-ci il tarixli, 72 nömrəli sərəncamına əsasən bayrama hazırlıqla əlaqədar 11-12 mart 2017-ci il tarixlərində rayon ərazisində iməciliklər keçirilmiş, abadlıq, sanitariya-təmizlik işləri görülmüş, müxtəlif ünvanlarda 500-dən çox ağac əkilmişdir.

Mart ayının 13-dən 18-dək rayonun bütün təlim-tərbiyə və mədəniyyət müəssisələrində şeir, rəsm, milli rəqs, xonça və səməni müsabiqələri keçirilmiş, Novruzun gəlişinə həsr olunmuş bayram tədbirləri təşkil olunmuşdur.

Mart ayının 14-də “İlaxır çərşənbə” günü münasibətilə 251 nömrəli məktəbdə “Novruz gəlir, yaz gəlir” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuş, eləcə də həmin gün B.Nuriyev 69 ünvanında sakinlərin iştirakı ilə ümumrayon şənliyi keçirilmişdir.

Martın 17-də Heydər Bağ Park-Bulvarda Rayon İcra Hakimiyyəti tərəfindən ictimaiyyət nümayəndələrinin, qonaqların, habelə təhsil, səhiyyə müəssisələri, idarə və təşkilat kollektivlərinin iştirakı ilə ümumrayon bayram şənliyi təşkil edilmişdir. Bayram tədbirində Nizami Mədəniyyət Mərkəzi və təhsil müəssisələri tərəfindən müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilmiş, həmçinin adət-ənənələrimizi əks etdirən sərgilər təşkil olunmuş, idmançıların nümunəvi çıxışları göstərilmiş, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs ansambli konsert proqramı ilə çıxış etmişdir.

2017-ci il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərlə yadda qalmışdır. Bu məqsədlə rayon üzrə geniş tədbirlər planı təsdiq edilmiş, aidiyyəti idarə və təşkilatlara konkret tapşırıqlar verilmişdir. Əlamətdar tarixlə bağlı 12 nömrəli məktəbdə futbol, 229 nömrəli məktəbdə voleybol, 238 nömrəli məktəbdə stolüstü tennis, 220 nömrəli məktəb-liseyde güllə atıcılığı, 61 nömrəli məktəbdə şahmat idman növləri üzrə yarışlar, 32 nömrəli məktəbdə breyn-rinq intellektual oyunu, YAP Nizami rayon təşkilatında isə məktəblilər arasında rəsm və inşaa yazı müsabiqələri keçirilmiş və 01 may tarixində “Həmrəyliyimiz birliyimizdir” adlı ümumrayon tədbirində keçirilmiş idman yarışlarının və müsabiqələrin qalibləri mükafatlandırılmışdır. 06 may tarixində mini-futbol yarışlarının final mərhələsi keçirilmiş və qalib komandalar mükafatlandırılmışdır. Eyni zamanda, 10 may tarixində rayonda iməciliklər təşkil edilmiş, M.Əliyev və T.Abbasov küçələrində 1200 yeni ağac ekilmiş, abadlıq işləri görülmüşdür.

Göstərilən müddətdə tədris müəssisələrində vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, yeniyetmə-gənclərin zərərli vərdislərdən qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər təşkil edilmişdir. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayan “Şahin” hərbi idman oyununun bütün orta məktəblərdə təşkilinə xüsusi diqqət yetirilmişdir. Hərbi idman oyununun rayon mərhələsinin qalibi olmuş 227 nömrəli məktəbin komandasına “N” sayılı hərbi hissədə məşq etmələri üçün bütün lazımi şərait yaradılmış, onlara hərtərəfli dəstək göstərilmişdir. Bunun nəticəsidir ki, komanda şəhər mərhələsində 2-ci, respublika mərhələsində isə 1-ci yeri tutmuşdur. Vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı 01 fevral tarixində 2 fevral Gənclər Günü və 13 fevral tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə təntənəli tədbirlər, 11 aprel tarixində Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunmuş gənclərlə görüş keçirilmiş, 28 aprel tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 201 nömrəli orta məktəbin “Palitra” ART Studiyası üzvlərinin əl işlərindən ibarət “Müstəqil Azərbaycan naminə!” adlı təsviri sənət sərgisi təşkil edilmiş, 29 aprel tarixində isə “Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir” filminin təqdimatı olmuş, 12 may tarixində A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə 272 nömrəli məktəbdə “Tariximiz dünən, bu gün: Bölgələrimizi tanıyaq”, 10 iyun tarixində 238 nömrəli məktəbdə “Nəbzün gərək Vətənin nəbzi ilə vursun!” adlı tədbirlər keçirilmiş, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə 250 nömrəli məktəbdə rayon tədbiri təşkil olunmuş və həmin tədbirdə Azərbaycan Bayrağı ordenli şəhid Bəhruz Nuriyev haqqında çəkilmiş “Bəhruz Nuriyev: ölməz və örnək qəhrəman” adlı filmin təqdimatı olmuşdur.

Narkomanlığa qarşı mübarizə sahəsində, eyni zamanda sağlam həyat tərzinin təbliği ilə əlaqədar il ərzində hüquq-mühafizə orqanlarının, səhiyyə müəssisələri və dini qurumların əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb rəhbərləri, müəllim, psixoloq, şagird və valideynlərin iştirakı ilə dəyirmi masa, diskussiya, təqdimat və görüşlər təşkil edilmiş, müxtəlif sahələrdən bəhs edən videoçarxlar nümayiş etdirilmiş, maarifləndirici söhbətlər aparılmışdır. Belə ki, Kimya-biologiya təmayüllü Respublika liseyində “Zərərli vərdislərdən uzaq olaq”, 201 №-li orta məktəbdə “Narkomaniyaya yox deyək!”, 32 №-li orta məktəbdə “Gələcəyimizi birlikdə düşünək-narkomaniyaya yox deyək!”, 210 №-li məktəbdə “Narkomaniyadan özümüzü qoruyaq” mövzularında, Rayon Mərkəzi Kitabxanası tərəfindən isə 242 №-li məktəblə birgə “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbirlər keçirilmiş, 70 №-li məktəb-liseyde “Narkotiksiz dünya-sağlam həyat!” mövzusunda inşaa yazı müsabiqəsi təşkil edilmiş, 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar rayon komissiyası tərəfindən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə birgə “Narkomaniya – ağ ölüm” mövzusunda rəsm müsabiqəsi və 12 №-li tam orta məktəbdə rayon məktəblərinin direktor müavinlərinin, psixoloqların, uşaq birliyi

rəhbərlərinin, müəllim və şagirdlərin, həmçinin valideyn və qonaqların iştirakı ilə “Narkomaniyasız sağlam həyat” adlı ümumrayon tədbiri keçirilmişdir.

Dekabr ayında Rayon İcra Hakimiyyəti və “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşəbbüsü ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir, həmçinin 214 №-li tam orta məktəbdə “Ağ ölümün qara fəsadları” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı tədbirlər planı və görülməli işlər müəyyən olunmuşdur.

2017-ci il may ayının 17-dən 22-nə kimi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstəyin ifadəsi olaraq rayon gəncləri və idmançıları arasında əksəriyyəti oyunların proqramına daxil olan idman növləri-güllə atıcılığı, voleybol, basketbol, həndbol, cüdo, karate, üzgüçülük, şahmat, stolüstü tennis, taekvando, gimnastika, futbol üzrə yarışlar keçirilmiş, breyn-rinq, qiraət və rəsm müsabiqələri təşkil edilmişdir. Bu yarışlarda 1500 nəfərə yaxın gəncin iştirakı təmin olunmuşdur.

Uşaq və gənclər arasında İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək məqsədilə 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi də təşkil edilmiş bir sıra tədbirlərə qoşulmuşdur. Belə ki, may ayının 19-da 6-17 yaşlı uşaq və gənclər arasında keçirilən Respublika təsviri sənət müsabiqəsində Mərkəzin Rəsm dərnyəinin rəhbəri Nərimin Abdullayevanın yetirmələri böyük uğur qazanmış, 14 yaşlı gənc rəssam Fuad Anzurov yüksək nəticə göstərərək, müsabiqənin “Qran-pri” mükafatına layiq görülmüşdür.

May ayının 19-23-də Milli Olimpiya Komitəsinin IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təşkil etdiyi “Zəfər günləri” adlı canlı yayımda İnkişaf Mərkəzinin bədii kollektivi islam ölkələrinin rəqslərini nümayiş etdirmişdir. Bundan əlavə, 22 may 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 №-li xüsusi təhsil məktəbində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Uşaqlar bizim sevincimizdir” adlı tədbir, 23 may 2017-ci il tarixində isə Rayon İcra Hakimiyyətində IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə “Azərbaycan dövlətinin və idmanının daha bir zəfər marşı” adlı toplantı təşkil edilmişdir.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında medallara layiq görülmüş idmançılar arasında Nizami rayonundan olan gənclər də vardır.

Belə ki, Bədii gimnastika üzrə 277 №-li məktəbin 2017-ci il məzunu Jalə Azad qızı Piriyeva 1 qızıl, 1 gümüş, 1 bürünc medala, həmin məktəbin XI sinif şagirdi Zöhrə Atıl qızı Ağamirova da eyni idman növü üzrə qızıl medala, “Zəngi” liseyinin X sinif şagirdi Fatimə Vüqar qızı Alıxərimova üzgüçülük üzrə yarışlarda bürünc medala layiq görülmüşdür. Bundan başqa, Yunan-Roma Güleşi üzrə yarışlarda Rəsul Abakər oğlu Çunayev, Taekvando üzrə yarışlarda Məhəmməd Cəbrayıl oğlu Məmmədov bürünc medallar, Paralimpiyaçılar arasında keçirilmiş qaçış üzrə yarışlarda isə Elçin Tofiq oğlu Muradov 1 qızıl, 1 gümüş, Elvin Səyyaf oğlu Cəbrayıl 1 qızıl medal qazanmışlar.

12 iyun 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında 15 iyun Milli Qurtuluş Günü münasibətilə keçirilmiş tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında qalib olan rayon idmançıları İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” və 15 sentyabr Bilik Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində, Bakı Qida Sənayesi Kollecinə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbirlər keçirilmiş, həmin tədbirlərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov məruzə ilə çıxış etmiş və iştirakçıları maraqlandıran suallara cavab vermişlər.

İslam Həmrəyliyi İli çərçivəsində, habelə “2016-2017-ci illər ərzində dini ekstremizm və radikalizmə qarşı mübarizə sahəsində birgə tədbirlər və fəaliyyət planı”nın icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə 2017-ci ildə bir sıra tədris müəssisələrində məqsədemüvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə Kimya-biologiya təmayüllü Respublika liseyində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə”, 32 nömrəli tam orta məktəbdə “İslamda milli-mənəvi dəyərlər”, 220 nömrəli məktəb-liseyde “İslam həmrəyliyi: dini radikalizmə və ekstremizmə yox deyirik!”, 12 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” adlı maarifləndirici tədbirlər, 214 nömrəli tam orta məktəbdə “İslam terrora yox deyir!” mövzusunda dəyirmi masa keçirilmişdir. Göstərilən bütün tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunmuşdur.

Bunlardan əlavə, 250 №-li tam orta məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 18 iyun İnsan Hüquqları Günü münasibətilə may ayının 18-dən iyun ayının 18-dək elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir – “Dini etiqad azadlığı – multikulturalizm və tolerantlıq” mövzusunda dəyirmi masa, 12 №-li tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində məktəblilər arasında “İslam dini sülh, dostluq və həmrəylik dinidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eyni zamanda Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” filminin nümayişi ilə bağlı tədbirlər də təşkil edilmişdir. Rayon İcra Hakimiyyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizə yolları” mövzusunda seminar-müşavirə keçirilmiş, tədbirdə “Şəhadət” sənədli filmi nümayiş olunmuşdur. Həmçinin 10, 145, 238 №-li məktəblərdə və 62 №-li məktəb-liseyde yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Şəhadət” sənədli filmi nümayiş olunmuşdur.

Məhərrəmlik ayında Aşura mərasiminin keçirilməsinə xüsusi nəzarət edilmişdir. Rayondakı hər iki məscidə məsul şəxslər təhkim olunmuş, məsciddənkənar yerlərdə dini ayinlərin və küçə yürüşlərinin keçirilməsinə yol verilməmişdir. Həmçinin Keşlə məscidində qanvermə aksiyasının təşkilinə lazımi köməkliklər göstərilmiş, həmin gün 234 nəfər qan vermişdir. Ümumilikdə, Aşura tədbirlərində qanunazidd hərəkətlər və çağırışlar qeydə alınmamışdır.

Rayon ərazisində dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan obyektlərdə icazəsi olmayan, xüsusilə qadağan edilmiş ədəbiyyatın satışının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin nümayəndələri və polis əməkdaşları ilə birgə reydlər keçirilmişdir.

2017-ci il ərzində qeyd olunanlarla yanaşı, rəsmi dövlət bayramları və digər əlamətdar günlər münasibətilə də bir sıra tədbirlər təşkil olunmuşdur.

251 №-li orta məktəbdə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə “Qaranlığa nur saçan zəka” adlı ümumrayon tədbiri, 28 may Respublika Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Şərqi ilk parlamentli Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” və 312 nömrəli tam orta məktəbdə “Tariximizin şanlı səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında tədbirlər, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Qayğı” Sağlam

Nəsil Naminə İctimai Birliyi ilə birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində musiqili-əyləncəli tədbir, 15 iyun Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətinin toplantısı, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə rayon ziyalılarının iştirakı ilə “ Ana dilimiz milli sərvətimizdir” mövzusunda dəyirmi masa, 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri və ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Rayon İcra Hakimiyyətində “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” mövzusunda yığıncaq keçirilmişdir.

12-22 sentyabr 2017-ci il tarixlərində Heydər Bağ Park-Bulvarda Mədəniyyət və Turizm Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublika Kitabxana Kollektoru “Login” mağazalar şəbəkəsi ilə birgə yeni dərs ilinin başlanması münasibətilə “Yenidən məktəbə” devizi altında “Məktəb Yarmarkası 2017” adlı sərqi-yarmarka təşkil edilmişdir. Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Respublika Kitabxana Kollektorunun əməkdaşları iştirak etmişlər.

13 sentyabr 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində 2016/2017-ci tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlığının vəziyyəti barədə konfrans keçirilmiş, həmçinin rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar (124 nəfər) Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

15 sentyabr yeni 2017/2018-ci tədris ilinin başlanması – “Bilik Günü” münasibətilə bütün məktəblərdə tədbirlər təşkil olunmuş və 570 aztəminatlı və məcburi köçkün ailəsinin məktəbyaşlı uşaqları məktəbli çantası və dərs ləvazimatları ilə təmin olunmuşdur.

328 №-li məktəbin müəllim və şagirdləri mobillik layihəsinə əsasən Salyan rayonunun Sarvan kənd orta məktəbində və Gürcüstan Respublikasının Kvemo Bolnisi kənd məktəbində qonaq olmuşlar. Eləcə də Sarvan məktəbinin müəllim və şagirdləri 328 №-li məktəblə tanış olmuş, hər iki təhsil müəssisəsinin müəllimləri açıq dərslər vasitəsilə təcrübə mübadiləsi aparmışlar.

29 sentyabr 2017-ci il tarixində Nizami rayonunun 328 və Sabunçu rayonunun 78 №-li tam orta, Füzuli rayonunun 5 №-li məcburi köçkün məktəblərinin müəllim və şagirdləri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə səfər etmişlər.

İl ərzində 18 iyun İnsan Hüquqları, 21 sentyabr Beynəlxalq Sülh və 20 noyabr Uşaq Hüquqları günləri münasibətilə aylıqlar təşkil edilmiş, 1 Oktyabr Beynəlxalq Ahıllar, 3 Dekabr Beynəlxalq Əlillər və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günləri münasibətilə müxtəlif məzmununda ədəbi-bədii və idman tədbirləri keçirilmişdir.

2017-ci il ərzində Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələrinə, Çernobil əlillərinə, Böyük Vətən müharibəsi iştirakçılarına və aztəminatlı ailələrə, həmçinin məcburi köçkünlərə, tənha və kimsəsiz qocalara müxtəlif bayramlarda ərzaq yardımı verilmişdir. Belə ki, Novruz bayramında 1573, Ramazan bayramında 1060, Qurban bayramında 4200, 1 Oktyabr Ahıllar Günü münasibətilə 40, 3 Dekabr Beynəlxalq Əlillər Günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müvafiq olaraq 100 nəfərə ərzaq yardımı verilmişdir. 2050 uşaq Novruz, 870 uşaq isə Yeni il şənliklərinə göndərilmişdir.

Hesabat dövründə ali məktəblərdə oxuyan və aztəminatlı ailələrdən olan 5 nəfərin təhsil haqlarının ödənilməsinə köməklik göstərilmişdir.

2017-ci ildə “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində rayon məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət qrupunun mart ayında Naxçıvan şəhərinə, noyabr ayında isə Lənkəran-Masallı-Astara bölgələrinə təntənəli yolasalınma mərasimləri təşkil edilmişdir.

2017-ci ildə təhsil sahəsində bir sıra nailiyyətlər qazanılmışdır. Belə ki, məktəblilər arasında keçirilmiş Respublika fənn olimpiadasında 4 nəfər birinci yerə (Kimya-biologiya təmayüllü liseyin 9-cu sinif şagirdləri Kənan Ağayev və Azər Zeynalabdiyev, Akademik

Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ramil Babazadə kimya fənni üzrə, Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Rüstəm Ağayev informatika fənni üzrə), 6 nəfər ikinci yerə (62 №-li məktəb-liseyin 11-ci sinif şagirdi Telman Babayev Azərbaycan dili fənni üzrə, Kimya-biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Əli Əliyev kimya fənni üzrə, 11-ci sinif şagirdi Elşən Mehraliyev və 9-cu sinif şagirdi Nərgiz Məmmədli biologiya fənni üzrə, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov fizika fənni üzrə, 10-cu sinif şagirdi Anar Abbaslı riyaziyyat fənni üzrə), 8 nəfər isə üçüncü yerə (62 №-li məktəb-liseyin 11-ci sinif şagirdi Hüseyn Rəsulov fizika fənni üzrə, 70 №-li məktəb-liseyin 10-cu sinif şagirdi Nurlan Ağayev, Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Murad Qənbərov kimya fənni üzrə, 220 №-li məktəb-liseyin 11-ci sinif şagirdi Kamal Səlimov biologiya fənni üzrə, 9-cu sinif şagirdi Aytac Osmanova Azərbaycan dili fənni üzrə, 251 №-li məktəbin 6-cı sinif şagirdi Malik Həsənzadə və "Zəngi" liseyinin 11-ci sinif şagirdi Məryəm Allahverdiyeva riyaziyyat fənni üzrə, Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Amal Cəfərov coğrafiya fənni üzrə) layiq görülmüşdür.

2016/2017-ci dər ilində 145, 251 №-li orta məktəblərin və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Beynəlxalq olimpiadalarda iştirak edərək uğurlu nəticələrə nail olmuşlar. 145 №-li məktəbin 9-cu sinif şagirdi Dinarə Bəşirova Kazan şəhərində rus dili fənni üzrə keçirilmiş olimpiadada I yerə, 251 №-li məktəbin 9-cu sinif şagirdləri Cavad Cəbrayilov və Xanım Zeynalova Rumıniyada İnformatika fənni üzrə keçirilmiş olimpiadada III yerə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ramil Babazadə Taylanda keçirilmiş beynəlxalq kimya olimpiadasında I yerə, İndoneziya və Qazaxıstanda keçirilmiş kimya olimpiadalarında III yerə, XI sinif şagirdi Ülvi Musayev və 9-cu sinif şagirdi Sənan Fərzəlizadə Rumıniyada keçirilmiş İnformatika 2017 olimpiadasında I yerə, XI sinif şagirdləri Cahid Əhmədli və Çingiz Rəcəbli ABŞ-ın Osveqo şəhərində İnformatika fənni üzrə keçirilmiş Genius Olimpiadasında II yerə, 2016/2017-ci dər ilinin məzunu Anar Abbaslı isə Qazaxıstan, Makedoniya və Braziliyada riyaziyyat fənni üzrə keçirilmiş olimpiadalarda III yerə layiq görülmüşlər.

Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ramil Babazadənin Beynəlxalq olimpiadada qazandığı uğuru xüsusi qeyd etmək lazımdır. Belə ki, bir neçə illik fasilədən sonra o, 2017-ci ildə Taylandda keçirilmiş Dünya Kimya fənn olimpiadasında yüksək nəticə əldə edərək 72 ölkə arasında birincilik qazanmış və qızıl medalı Azərbaycana gətirmişdir.

2016/2017-ci dər ilində rayonun orta ümumtəhsil məktəblərini 1977 şagird bitirmiş, onlardan 1825 nəfəri ali məktəblərə sənəd vermiş və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumatlara görə, sənəd verənlərin 1191 nəfəri, yəni 65,3%-i tələbə adını qazanmışdır (Ötən ilki qəbul 58,6% təşkil etmişdir).

Ali məktəblərə qəbulun nəticələrinə görə I yeri 62 №-li məktəb-lisey – 91,8% (ötən il 76,9%), II yeri Kimya-biologiya təmayüllü Respublika liseyi – 88,9% (ötən il 66,6%) və III yeri "Zəngi" liseyi – 79,8% (ötən il 72,2%) tutmuşdur.

10, 12, 32, 145, 210, 220, 227, 229, 250, 272 və 312 №-li məktəblərin qəbul nəticələrində isə ötən tədris ilinə nisbətə nəzərəçarpan irəliləyişlər olmuşdur.

Orta bal göstəricisinə görə I yerdə 62 №-li məktəb-lisey – 469.000 (ötən il 386.744), II yerdə Kimya-biologiya təmayüllü Respublika liseyi – 464.911 (ötən il 326.378), III yerdə isə Akademik Zərifə Əliyeva adına lisey – 425.794 (ötən il 446.667) olmuşdur.

Bundan əlavə, ötən dər ili ilə müqayisədə 32, 10, 145, 210 və 229 №-li orta məktəblərin bal göstəriciləri xeyli artmışdır.

2017-ci ildə rayon üzrə 1 nəfər (220 №-li məktəb-liseyin məzunu Əliyeva Xalidə Vüqar qızı) 700 bal (ötən ildə də 1 nəfər), 123 məzun isə 600-dən yuxarı bal (ötən il 121 nəfər) toplamış, onlardan da 58 nəfəri (ötən il 41 nəfər) 650 baldan yüksək nəticə göstərmişdir.

500-599-bal intervalında bal toplayan məzunların sayı 210 nəfər (ötən il 184 nəfər) olmuşdur.

600-dən yuxarı bal toplayanlar ən çox 220 №-li məktəb-liseyin (17 nəfər, ötən il 16 nəfər), "Zəngi" liseyinin (10 nəfər, ötən il 11 nəfər), 62 №-li məktəb-liseyin (9 nəfər, ötən ildə də 9 nəfər), 32, 145, 210 №-li məktəblərin və Kimya-biologiya təmayüllü liseyin (hər birindən 8 nəfər, ötən il müvafiq olaraq 4, 5, 1 və 4 nəfər), 70 №-li məktəb-lisey və akademik Zərifə Əliyeva adına liseyin (hər birindən 7 nəfər, ötən il müvafiq olaraq 12 və 4) məzunlarıdır.

Məzunları ən çox yüksək bal toplayan təhsil müəssisələri sırasında 62 №-li məktəb-liseyi (1 nəfər 695 bal, 1 nəfər 690 bal, 1 nəfər 685 bal, 2 nəfər 675 bal), 210 №-li orta məktəbi (1 nəfər 680 bal, 1 nəfər 676 bal, 1 nəfər 670 bal) və 220 №-li məktəb-liseyi (1 nəfər 700 bal, 1 nəfər 687 bal, 1 nəfər 685 bal, 1 nəfər 680 bal, 1 nəfər 672 bal) göstərmək olar.

Ötən tədris ilində rayon üzrə 5 nəfər Qızıl (ötən il 2), 4 nəfər isə Gümüş (ötən il 2) medala layiq görülmüş və onlar biliklərini doğrultaraq ali məktəblərə qəbul olunmuşlar. Bundan əlavə, XI sinif məzunlarından 131 nəfəri (6,7%) fərqlənmə attestatı almışdır.

2016/2017-ci dərs ilində XI sinfi bitirən məzunlardan xarici ölkələrin aparıcı ali məktəblərinə xüsusi proqramla 47 nəfər (ötən il 34 nəfər) imtahan verərək qəbul olunmuşdur ki, onlardan da 29 nəfəri Türkiyədə, 4 nəfəri Macarıstanda, 1 nəfəri ABŞ-da, 1 nəfəri İngiltərədə, 1 nəfəri Fransada, 1 nəfəri Polşada, 1 nəfəri Çində, 8 nəfəri Rusiyada, 1 nəfəri isə Estoniyada təhsillərini davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunlardan 102 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür ki, onlardan da 10 nəfəri (ötən il 8) Nizami rayon məktəblərini bitirənlərdir (Əliyeva Xalidə Vüqar qızı-220 №-li məktəb-lisey, 700 bal, Həsənli Azərin Mürvət qızı-62 №-li məktəb-lisey, 695 bal, Şəkizadə Yaqut Ədalət qızı-70 №-li məktəb-lisey, 695 bal, Bədəlova Yaqut Əkbər qızı-32 №-li məktəb, 691 bal, Bayramov Bəhruz Sərvər oğlu-12 №-li məktəb, 690 bal, Məhərrəmli Çingiz Həsən oğlu-"İstək" liseyi, 686 bal, Abdullayev Toğrul Pərviz oğlu-214 №-li məktəb, 685 bal, Yusubov Loğman İlqar oğlu-220 №-li məktəb-lisey, 685 bal, Əmirov Azər Azad oğlu-229 №-li məktəb, 685 bal, Cəfərov Amal Qalib oğlu-"İstək" liseyi, 682 bal).

Bunlardan əlavə, Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Zəngi" liseyinin ingilis dili müəllimi Əliyeva Bənövşə Mustafa qızı "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, 229 №-li məktəbin riyaziyyat müəllimi Nəsirova Yeganə Gülağa qızı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

2017-ci ildə səhiyyə sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək əhalinin növbəti tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən 1, 2, 3 №-li sahə və Keşlə qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, aidiyyəti Mənzil kommunal təsərrüfatı birliklərinə əhali arasında təşkilatı, maarifləndirici-izahat işlərinin aparılması ilə bağlı göstəriş verilmiş, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə xüsusi qrafik tərtib edilmişdir.

Rayon sakinlərinin tibbi müayinədən keçirilməsi məqsədilə 18 və 32 №-li Birləşmiş şəhər xəstəxanalarında, 26 №-li Şəhər poliklinikasında bütün zəruri hazırlıq işləri görülmüş və bu mühüm tədbirin uğurla başa çatdırılması üçün səhiyyə müəssisələrinə hərtərəfli köməkliklər göstərilmişdir. Ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı 90017 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3624 nəfər ambulator, 273 nəfər stasionar müalicəyə göndərilmiş, 4 nəfər üzərində isə cərrahiyyə əməliyyatı aparılmışdır.

17 və 19 №-li Uşaq poliklinikalarının həkimləri tərəfindən isə bütün orta məktəblərdə (məcburi köçkün məktəbləri də daxil olmaqla) və uşaq bağçalarında ümumilikdə 48 mindən yuxarı uşağın tibbi müayinəsi aparılmış, 2707 uşaq dispanser qeydiyyatına götürülmüşdür. 2017-ci il ərzində 36 xəstə uşaq pulsuz reseptlə təmin olunmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublikada immunlaşdırma həftəsinin keçirilməsi barədə" 12.04.2017-ci il tarixli, 26 nömrəli əmrinə əsasən ötən ilin aprel ayının 24-dən 30-dək rayonun 17 və 19 №-li uşaq poliklinikalarında immunlaşdırma həftəsi təşkil edilmiş, bu məqsədlə 62 uşağa peyvənd olunmuşdur.

Rayonun daxili resursları hesabına 52 nəfərin müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicəsi təşkil edilmiş, 84 nəfər imkansız ailədən olan xəstəyə maddi yardım göstərilmiş, 2 nəfər isə cərrahiyyə əməliyyatına göndərilmişdir.

Ötən illə müqayisədə 2017-ci ildə rayon üzrə bağırsağ infeksiyaları 36,3 faiz, ümumi bağırsağ qrupu 15,4 faiz, su çiçəyi 15,5 faiz, skarlatina 2 hadisə, salmonelyoz 9 hadisə, botulizm 5 hadisə, rotavirus 2 hadisə, viruslu hepatit 6 hadisə, o cümlədən kəskin "B" hepatiti 2 və kəskin "A" hepatiti 4 hadisə, eləcə də yuxarı tənəffüs yollarının kəskin infeksiyaları 4,8 faiz azalmışdır. Bunlardan başqa, 2017-ci ildə angina 77, parotit 4 hadisə azalmış, xüsusi təhlükəli yoluxucu xəstəliklərdən sayılan qarın yatalağı, difteriya, göy öskürək, məxmərək, quduzluq, vərəm meningenti kimi xəstəliklər ümumiyyətlə qeydə alınmamışdır. Kəskin bağırsağ infeksiyalı xəstələrin 77,6 faizi xəstəxanaya yerləşdirilmişdir.

Profilaktik peyvəndlərin yerinə yetirilməsi mütəşəkkil qaydada təmin edilmişdir. Belə ki, yenidoğulmuşlara vərəm əleyhinə peyvənd 96,8 faiz, viruslu hepatit əleyhinə 99,5 faiz, poliomielit əleyhinə isə 96,8 faiz yerinə yetirilmişdir. Ümumilikdə il ərzində uşaqlar arasında aparılmış peyvənd tədbirləri 99,5 faiz uşaq kontingentini əhatə etmişdir. Rayonun bütün təlim-tərbiyə müəssisələrində uşaq və yeniyetmələr arasında kəskin respirator virus infeksiyalarının profilaktikası istiqamətində mütəmadi tədbirlər həyata keçirilmiş, müəssisələrə Ümumdünya Səhiyyə Təşkilatının virus infeksiyalarına qarşı tövsiyələri əsasında maarifləndirici - təlimati vərəqələr paylanmışdır.

Obliqat qrup kontingentinin tibbi müayinədən keçirilməsi rayon üzrə 94,2 faiz olmuşdur.

Rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su mənbələrində bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir mədə-bağırsağ infeksiyası qeydə alınmamışdır.

Göstərilən müddət ərzində rayon üzrə istehsal sahələrindən 72 müəssisə sertifikatlaşmaya cəlb edilmiş, 104 müxtəlif çeşiddə qida məhsuluna sertifikat alınmışdır.

2017-ci il ərzində mədəniyyət sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun Mərkəzi Kitabxanasında və onun filiallarında Mirzə Ələkbər Sabirin 155 illiyi ilə əlaqədar "Güldürüb-düşündürən Sabir", Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "Vaqif çeşməsi", Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar "Təkrarsız dram əsərlərinin müəllifi" və Almaz İldırımın 110 illiyi ilə əlaqədar "Vətənə həsrət şair"adlı tədbirlər, 18 fevral Beynəlxalq Ana dili Günü münasibətilə "Misri qılıncımtək kəsərli dilim..." və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə "Zəriflik və böyük qüdrət" mövzularında ədəbi-bədii gecələr keçirilmişdir.

Nizami Mədəniyyət Mərkəzi tərəfindən isə 328 nömrəli məktəbin bir qrup müəllim-şagird kollektivi ilə M.Ə.Sabirin Şamaxı şəhərində ev muzeyi ziyarət olunmuş, həmçinin 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Puta qəsəbəsindəki "N" sayılı hərbi hissənin zabit və əsgərləri üçün bayram şənliyi təşkil edilmiş, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Qayğı" Sağlam Nəsil Naminə İctimai Birliyi ilə birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində, habelə 31 Dekabr Dünya

Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə musiqili-əyləncəli tədbirlər təşkil edilmişdir.

2017-ci ildə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 10 №-li orta məktəb və 62 №-li məktəb-lisey, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən isə 201 №-li orta məktəb əsaslı təmir edilmişdir.

2017-ci il 05 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər 3 məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur.

Göstərilən müddətdə Dövlət Proqramına əsasən Milli Sağlamlıq Mərkəzinin tikintisində son tamamlama işləri görülmüş, habelə sahibkarlar tərəfindən Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə 100 yerlik, T.Abbasov küçəsi 38 ünvanında isə 120 yerlik yeni özəl uşaq bağçalarının, Naxçıvanski küçəsi 73 ünvanında və B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə özəl klinikaların inşası davam etdirilmişdir.

25 avqust 2017-ci il tarixində isə Ş.Mirzəyev küçəsi 106 ünvanında yeni inşa edilən hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində "İndigo" özəl uşaq bağçasının Qara Qarayev filialı açılmışdır.

2017-ci ildə rayonun xidmət və təsərrüfat sahələrində aşağıdakı işlər görülmüşdür:

Rayon ərazisindəki yaşayış və qeyri-yasayış sahələrini istiliklə təmin etmək məqsədilə "Azəri Tikintihizət" ASC-nin 4 və 16 sayılı İstilik Sistemləri İstismar Sahələri tərəfindən rayon ərazisində yerləşən 33 qazanxanaya və 1 istilik məntəqəsinə xidmət göstərilir. Ötən il ərzində ayrı-ayrı ünvanlarda 2034 p/m istismara yararsız müxtəlif diametrlili borular dəyişdirilmiş, 28 qazanxanada 18 müxtəlif markalı qazan əsaslı, 39 qazan cari təmir edilmiş, 7774 metr balansda olan qaz xətləri yoxlanılmış, aşkar olunmuş qaz sızmaları ləğv edilmiş, 41 qazan mexaniki üsulla təmizlənmiş, Nəzarət ölçü cihazları və avtomatik avadanlıqlar işlək vəziyyətə gətirilmiş, 24 nasos əsaslı, 30 nasos cari təmir olunmuş, 12 nasos yenisi ilə əvəzlənmiş, 1560 siyirtmə təftiş edilmiş, 180 siyirtmə cari, 72 siyirtmə əsaslı təmir edilmiş, 42 siyirtmə yenisi ilə əvəzlənmiş, 65 qoruyucu klapanda təmir işləri aparılmış, 91 çirkütan təmizlənmiş, Özbəkistan küçəsi 8, Q.Qarayev prospekti 22, R.Rüstəmov küçəsi 26 sayılı binaların aşağıpaylayıcı istilik xətlərinin təmiri başa çatdırılmış, 4 qazanxanada 250 m² dam örtüyü təmir olunmuş, avadanlıqlar rənglənmiş, uçmuş şaxtalar bərpa olunmuş, tüstü bacaları təmizlənmişdir.

Müxtəlif qazanxanalarda 26 istilik mübadiləedici aparatlar quraşdırılmış, 44 istilik kamerasında təmir-bərpa işləri görülmüşdür.

Rayonun Qaz təsərrüfatı üzrə 5999 p/m müxtəlif diametrlili qaz xətləri çəkilmiş, 1840 mexaniki sayğac "Smart-kart" tipli sayğaqla, istismara yararsız vəziyyətdə olan 26 qaz tənzimləyici müasir tələblərə cavab verən yeni ŞQTM markalı qaz tənzimləyicilərlə əvəz edilmişdir. 315 ünvanda qaz sızmasının qarşısı alınmış və 2018 p/m müxtəlif diametrlili qaz xətləri rənglənmişdir.

"Azərişiq" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən abonentlərin elektrik enerji təchizatını yaxşılaşdırmaq məqsədilə ötən il ərzində 1058 sayğac, 314 sayğac panosu quraşdırılmış, 11485 m kabel xətti çəkilmiş, 28 ünvanda 400 A-lik paylayıcı lövhə yenisi ilə əvəzlənmiş, 1710 m hava xətti kablə əvəz edilmiş, 1140 m 10 kV-luq kabel xətti dəyişdirilmiş, 110 TM və KTM-də təftiş işləri aparılmış, 8 630 KVA transformator 1600 KVA transformatorla əvəz edilmişdir.

Nizami Sukanal İdarəsi tərəfindən 216 km su, 105,8 km kanalizasiya xətlərinə xidmət göstərmişdir. Rayon əhalisi 96, 82 və 41 №-li Şərqi su anbarlarından verilən su ilə təmin edilir.

Su təchizatı və kanalizasiya xidməti ilə bağlı rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrlili 890 p/m su borusu, 6 siyirtmə, 90 nasos, 25 elektrik

mühərriki dəyişdirilmiş, 684 p/m kanalizasiya borusu təmir olunmuş, 45 lyuk asfalt səviyyəsinə qaldırılmışdır.

Rayon əhalisinin fasiləsiz su ilə təmin etmək məqsədilə 41640 p/m müxtəlif diametrlili məhəllədaxili və binadaxili xətlər çəkilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.

Küçə və məhəllələrin işıqlandırılması istiqamətində ötən il ərzində 50 dirək quraşdırılmış, 2460 p/m kabel xətti çəkilmiş, 1085 ədəd lampa dəyişdirilmiş, 114 çıraq quraşdırılmışdır.

Küçə və məhəllələrin işıqlandırılması sahəsində problemlər hələ də qalmaqdadır.

Kommunal mənzil fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanması məqsədilə 11410 m² şüşəli ruberoid, 315 m² şifer dam örtüyü təmir edilmiş, 420 p/m su xətti, 310 p/m kanalizasiya xətti, 916 p/m yağış su boruları dəyişdirilmiş, ümumi istifadə yerlərinin sınımış 316 m² şüşəsi yenisi ilə əvəz edilmiş, 49 mövcud giriş qapısı, 242 pəncərə təmir olunmuş, 5740 p/m tüstü bacası və ventilyasiya kanalları təmizlənmiş, xidməti binalarda uzun müddət istismarda olan bəzi liftlərin ümumi şkafdan maşın şöbəsinə gedən elektrik kabellərinin 590 p/m-i yenisi ilə əvəz olunmuşdur. Eyni zamanda, M.X.Şərifli küçəsi 4 və 4^a sayılı binaların həyətləri abadlaşdırılmış, yeni asfalt örtüyü salınmış, mövcud küçə işıqları yeniləri ilə əvəzlənmiş, yeni uşaq əyləncə idman qurğuları quraşdırılmışdır.

Keşlə qəsəbəsindəki D.Aslan küçəsində aparılmış abadlıq və yenidənqurma işləri zamanı yolkənarına 600 müxtəlif növ ağac və kol əkilmiş, 700 p/m suvarma su xətti çəkilmişdir. Q.Qarayev prospekti 74, 76, 78 sayılı binaların qarşısındakı sahə abadlaşdırılmış, 170 m² tamət üzlük daş döşənmiş, mövcud idman qurğuları təmir olunaraq rənglənmişdir.

R.Rüstəmov küçəsində istinad divarlarının tikintisi başa çatdırılmış, yamaclar hamarlanmış, 6000 m² sahəyə ot örtüyü döşənmiş, 250 ədəd ağac və bəzək kolları əkilmiş, 180 p/m suvarma su xətti çəkilmişdir. M.Abbasov küçəsində 700 m² ot örtüyü döşənmiş, ağac və bəzək kolları əkilmişdir. R.Rüstəmov küçəsində yerləşən 43, 47, 54, 60, 74 №-li binalarda əsaslı təmir-bərpa işləri başa çatdırılmış və binaların həyətlərində zəbt olunmuş torpaq sahələrinin çəpərləri sökülmüşdür. Koroğlu metrostansiyasının ətrafında 2000-ə yaxın ağac əkilmişdir. Rayon ərazisində abadlıq və yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan 131 çoxmənzilli yaşayış binasının sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 9 sərəncam verilmişdir. Hazırda sökülən 19 binanın yerində 14 hündürmərtəbəli yaşayış binasının tikintisi aparılır, 3 binanın tikintisi üçün işə hazırlıq işləri görülür. Artıq 16 mərtəbəli 90 mənzilli yaşayış binasının yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır. Bundan əlavə, baş plana uyğun aparılan tikintilərin hər birinin birinci mərtəbəsində tələbata uyğun olaraq uşaq bağçası və körpələr evinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Ordu sıralarına çağırışın vəziyyəti ilə bağlı görülmüş işlər Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmış və bu sahəyə diqqət artırılmışdır.

Hərbi xidmətə çağırışla bağlı gənclərin çağırış məntəqəsinə mütəşəkkil gətirilməsində və təntənəli surətdə hərbi xidmətə yola salınmasında Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, Rayon Gənclər və İdman İdarəsi, Rayon Mənzil kommunal istismar sahələrinin nümayəndələri, Böyük Vətən və Qarabağ müharibəsi veteranları fəal iştirak etmişlər.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar vətəndaşların həqiqi hərbi xidmətə çağırılması yüksək

səviyyədə təmin olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən plan-tapşırıq 100% yerinə yetirilmişdir.

Nizami RPİ-nin əməkdaşları 2017-ci ildə ictimai asayişin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, hüquqpozmalara və cinayətkarlığa qarşı mübarizə və axtarışda olan şəxslərin tutulması istiqamətində ardıcıl işlər görmüşlər.

Yanvar-dekabr ayları ərzində Nizami Rayon Polis İdarəsinin inzibati ərazisində bütün uçot strukturları üzrə 996 cinayət hadisəsi qeydə alınmış, 771-nin və ya 77,4%-nin açılması təmin olunmuşdur.

2017-ci ildə mülkiyyət əleyhinə baş vermiş 622 cinayətdən 432-nin və ya 69,5%-nin açılması təmin edilmişdir. Mülkiyyət əleyhinə baş vermiş cinayətlərdən 233-ü şəxsi əmlak oğurluğu olmaqla açılması 50%, o cümlədən 54 mənzil oğurluğunun açılması 35,7% təmin edilmişdir.

Ağır və xüsusilə ağır cinayət törətdiklərinə görə 51 nəfər axtarışda olmuş, onlardan 32-sinin və ya 62,7%-nin tutulması təmin edilmiş, hazırda 19 nəfərin axtarışı davam etdirilir.

Hesabat ilində Nizami RPİ-in DYPŞ-nin xidmət apardığı ərazidə 55 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 11 nəfər həlak olmuş, 46 nəfər isə müxtəlif bədən xəsarətləri almışlar. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 2 fakt, yaralananların sayı 8, həlak olanların sayı isə 3 nəfər azalmışdır.

Ötən il ərzində seçki məntəqə və dairələrində daimi seçici siyahılarına daxil edilmək üçün rayon ərazisində aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşməsi aparılmışdır. Vəfat etmiş və yerdəyişmə ilə əlaqədar köçənlər seçici siyahılarından çıxarılmış, ordudan tərxis olunanlar, 18 yaşı tamam olanlar, yeni qeydiyyatata düşənlər seçici siyahılarına daxil edilmişdir. Hal-hazırda rayon üzrə aktiv seçki hüququna malik 108627 seçici qeydə alınmışdır.

Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn məsələlərin təmin edilməsi istiqamətdə ardıcıl olaraq işləri davam etdirir.

Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli, 423 nömrəli Qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanmışdır. Təkmilləşdirilmiş nümunələr 2017-ci ilin dekabr ayının son ongünlüyündə rayonun qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə verilmişdir. Qısa vaxt ərzində təsərrüfat kitablarının yazılması işi başa çatdırılmışdır. Bütün görülənlərlə yanaşı, uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının aparılması işləri də həyata keçirilməlidir. 2018-ci ilin yanvar ayından tətbiq edilən yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işində də istifadə olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılmış, onların müraciətlərinə baxılması vəziyyəti vaxtaşırı rayon aktivinin geniş iclaslarında müzakirə edilmişdir.

Müraciətlərin sənədləşdirilməsi və baxılması prosesində operativliyi təmin etmək məqsədilə zəruri texniki vasitələrdən, eyni zamanda daxil olmuş ərizələrin icrasına nəzarətin gücləndirilməsi, müvafiq təhlillərin aparılması məqsədilə xüsusi proqramdan istifadə olunmuşdur. "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli, 503 nömrəli Fərmanına əsasən yaradılmış vahid elektron sistemi vasitəsilə 2017-ci ildə 1931 müraciət qeydiyyatata alınmışdır. Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etmələri üçün 422-10-01 nömrəli

telefondan qaynar xətt kimi istifadə olunmuş, www.nizami-ih.gov.az ünvanlı saytın “Elektron müraciətlər” bölməsi də bu əlaqələrin genişləndirilməsinə imkan yaratmışdır. 2017-ci ildə vətəndaşlardan 92 elektron ərizə daxil olmuşdur.

Hesabat dövründə Rayon İcra Hakimiyyətinə daxil olmuş 1931 müraciətdən 1705-i ərizə, 221-i şikayət, 5-i isə təkliflərdən ibarət olmuşdur. 57 müraciətə nəzarət qaydasında baxılmışdır.

Daxil olan müraciətlərin 13,4 faizi müsbət həll olunmuş, 49,4 faizinə müvafiq izahatlar verilmiş, 0,2 faizi əsassız sayılmış, 34,3 faizi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmişdir.

Ərizələrdə toxunulan məsələlər üzrə mövzuların təhlili göstərir ki, müraciətlərin əksəriyyəti vətəndaşların məişət və kommunal problemlərinin həlli, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mənzillə təminat və fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi ilə bağlıdır.

Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlərdən 259-u müsbət həllini tapmışdır ki, bunların da içərisində yolların asfaltlanması, heyətlərin abadlaşdırılması, vətəndaşların məişət problemlərinin həllinə köməklik göstərilməsi, dam örtüklərinin təmiri kimi məsələlər mühüm yer tutmuşdur. Bu sahədə görülən işlərlə əlaqədar vətəndaşlardan 13 minnətdarlıq məktubu daxil olmuşdur.

Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilin əvvəlindən təsdiq olunmuş cədvələ uyğun aparılmış, 2017-ci ildə yalnız icra başçısı və müavinləri tərəfindən 1260 vətəndaş qəbul edilmişdir.

Bundan əlavə, şöbə müdirləri operativ həll olunmalı məsələlərlə əlaqədar vətəndaşları hər gün növbədən kənar qəbul etmişlər.

Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə 2017-ci il ərzində yerlərdə 23 səyyari görüş keçirilmiş, sakinlər tərəfindən 103 müraciət edilmişdir. Müraciətlər əsasən heyətlərin abadlaşdırılması, binaların dam örtüyünün, mühəndis-kommunikasiya xətlərinin, liftlərin təmiri ilə əlaqədar olmuşdur. Qaldırılan məsələlərlə bağlı operativ tapşırıqlar verilmiş və hər ayın sonunda onların icrası barədə məlumatlar Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təhlil edilərək Rayon İcra Hakimiyyətinin başçısına təqdim olunmuşdur. Məsələlərin əksəriyyəti müsbət həllini tapmışdır.

2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsi vacibdir:

- Rayon əhalisinin məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması;
- Məhəllələrin abadlaşdırılmasının davam etdirilməsi;
- 4 çoxmənzilli yaşayış binasının əsaslı təmir edilməsi;
- Müxtəlif ünvanlarda olmaqla həmişəyaşıl ağacların əkilməsi;
- İstiliklə təchizatın yaxşılaşdırılması məqsədilə müxtəlif ünvanlarda olmaqla 105 yaşayış binasının aşağıpaylayıcı və məhəllədaxili istilik xətlərinin dəyişdirilməsi;
- Keşlə qəsəbəsində yerləşən 227 №-li tam orta məktəbin əsaslı təmir olunması;
- Rayonda ictimai yerlərin (küçə və yolların) işıqlandırılması vəziyyətinin yaxşılaşdırılması;
- Babək prospektinin yenidən qurulması ilə əlaqədar həmin ərazilərin abadlaşdırılması;
- Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yeni istirahət parkının salınması.